

“İdeyadan uğurlu biznesə” startap müsabiqəsinin Qaydaları

Mündəricat

Müsabiqə Qaydaları.....	3
Giriş	3
Təşkilatçı	3
İştirak və Uyğunluq.....	3
Ərizə müddəti	4
Qeydiyyat prosesi.....	4
Diskvalifikasiya meyarı.....	4
İlkin seçim prosesi.....	5
Yarım final və final.....	5
Münsiflər heyətinin tərkibi və missiyası.....	6
Final üçün seçim meyarları	7
Finalın nəticələri və mükafatlar	8
Əqli mülkiyyət	8
Əlavələr	9
Şəxsi Məlumatlar.....	9
Əlaqə	10
Müvafiq səlahiyyət və tətbiq olunan qanun.....	10

Müsabiqənin Qaydaları

Giriş

Hazırkı sənəd “İdeyadan uğurlu biznesə” startap layihəsi müsabiqə qaydalarını (bundan sonra “Müsabiqə qaydaları”) müəyyənləşdirir. Burada “İdeyadan uğurlu biznesə” startap müsabiqəsinin (bundan sonra “Müsabiqə”) tətbiqi və həyata keçirilməsi ilə bağlı şərtlər izah olunur.

Təşkilatçı

Avropa Birliyinin “Kənd yerlərində sahibkarlığın inkişafına dəstək” layihəsinin üzvləri, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “EKVİTA” şirkətinin üzvlərindən ibarət Təşkilat Şurası (bundan sonra “Təşkilatçı”) “İdeyadan uğurlu biznesə” müsabiqəsinə təşkil edir.

İştirak və uyğunluq

- a. Startap ideya müəllifləri pulsuz onlayn müraciət edərək müsabiqəyə qoşula bilərlər.
- b. Təqdimatlar fərdi və ya komandalar tərəfindən edilə bilər.
- c. Komandanın ən azı 3 (üç) iştirakçısı olmalıdır.
- d. Hər komanda yalnız bir ideya təqdim edə bilər.
- e. Tək bir fərd birdən çox komandanın üzvü ola bilməz.
- f. Müraciətçi (lər) Azərbaycan vətəndaşı olmalı və Bakı şəhəri istisna olmaqla, Azərbaycanın regionlarında rəsmi qeydiyyatda olmalıdır.
- g. İddiaçı (lar) ən azı 18 yaşında və müraciət zamanı 29 yaşdan yuxarı olmamalıdırlar.
- h. Müraciət edənlər iştirak etmək üçün kompüter, mobil telefon, internet və s. kimi tələb olunan bütün cihaz və sistemlərə sahib olmalıdırlar.
- i. Müraciət edənlər “Microsoft office” proqramlarının istifadəçisi olmalıdırlar.
- j. Təşkilatçı, onun filialları, törəmə müəssisələrinin əməkdaşları (kollektiv olaraq “İşçilər”) və yaxın ailə üzvləri müsabiqədə iştirak edə bilməzlər.
- k. İştirak edərək, İddiaçı bu qaydalara tam və qeyd-şərtsiz bağlı qalmaqı qəbul edir və bunun uyğunluq tələblərinə cavab verdiyini təmin edir. Əlavə olaraq, İddiaçı Təşkilatçının bu müsabiqənin məzmunu ilə bağlı qərarlarını son qərar və məcburi olaraq qəbul etməyi qəbul edir.

- l. Təşkilatçı hər bir Ərizəçinin uyğunluğunu yoxlamaq hüququna malikdir. Yarımçıq və ya qaydalara və ya spesifikasiyalara riayət etməyən yazılar Təşkilatçının qərarı ilə diskvalifikasiya edilə bilər.
- m. Ərizəçi saxta üsullardan istifadə edərsə və ya qaydaları başqa cür pozmağa cəhd göstərsə, təqdim etmə yalnız Təşkilatçının mülahizəsinə əsasən uyğunluqdan çıxarıla bilər.
- n. Hər bir müraciət edən heç bir terror fəaliyyətində iştirak etməməsinə zəmanət verir. Təşkilatçı bu zəmanətin pozulması ilə nəticələnən zərərlərə görə məsuliyyət daşımır.

Ərizə müddəti

- a. Elan edilmiş müsabiqəyə müraciət üçün son tarix 24 sentyabr 2021-ci il tarixində başa çatır.
- b. Müraciətlərin qəbulu 09.09.2021-ci il tarixindən 24.09.2021-ci il tarixənədək yerli vaxtla açıqdır. Son tarixdən (24.09.2021) sonra verilmiş müraciətlərə baxılmayacaqdır.

Qeydiyyat Prosesi

- a. İddiaçılar onlayn müraciət formasını dolduraraq qeydiyyatdan keçə bilərlər (əlaqə saxlamaq üçün link).
- b. Onlayn müraciət forması, bu Təlimatın təsdiqini də ehtiva edən müraciət sənədinə daxil edilmiş bütün məcburi sahələrə cavabları daxil etməlidir.
- c. İddiaçılar ərizə formasını Azərbaycan dilində doldurmali dirlar.

Diskvalifikasiya meyarı

Müraciət edənin sənədləri Təşkilatçı tərəfindən müəyyənləşdirildiyi kimi yalnız öz mülahizəsinə görə aşağıdakı məzmunu ehtiva edə bilməz:

- a. Cinsi xarakterli açıq-saçıqlıq vardır; hər hansı bir etnik, irqi, cinsi, dini, peşə və ya yaş qrupunu lazımsız şəkildə şiddətləndirən və ya alçaldan, küfr və ya pornoqrafik və ya çılpaqlığı əks etdirən məzmun vardır;
- b. Alkoqol, narkotik, tütün, odlu silah / silah (və ya yuxarıda göstərilənlərdən hər hansı birinin istifadəsini) təbliğ edir; təhlükəli və ya təhlükəli görülmə biləcək hər hansı bir fəaliyyəti təbliğ edir; hər hansı bir siyasi gündəmi və ya mesajı təbliğ edir;

- c. Nalayıq və ya təhqiramızdır; hər hansı bir nifrət və ya nifrət qrupunu təqdir edir;
- d. Təqdim olunan digər müsabiqə yazılarını təkrarladığı aşkar edilir;
- e. Başqa insanlar və ya şirkətlər haqqında ləkələyici, səhv məlumat verir və ya aşağılayıcı ifadələr ehtiva edir;
- f. İcazəsiz başqalarına məxsus loqotipləri, ticarət nişanları və ya digər (fərqli qablaşdırma və ya binanın xarici görünüşü / interyer kimi) ehtiva edir;
- g. Dövlət nömrə nişanları, şəxsi adlar, elektron poçt ünvanları və ya küçə ünvanları kimi hər hansı bir fərdi identifikasiya məzmunu daşıyır;
- h. Başqalarına məxsus olan müəllif hüquqları ilə qorunan materialları (fotoşekillər, heykəllər, rəsmlər və digər sənət əsərləri və ya veb saytlarında, televiziyalarda, filmlərdə və ya digər mediada yayımlanan şəkillər daxil olmaqla) ehtiva edir;
- i. Hər hansı bir qanunu pozur.

İlkin seçim prosesi

- a. Ümumilikdə, fərdi və ya komanda ərizəçilərini təmsil edəcək 25 nəfər (bundan sonra "Yarım finalçılar") müsabiqə üçün (bundan sonra "Yarım final") seçiləcəkdir.
- b. Münsiflər heyəti Müraciət edənlərin siyahısını nəzərdən keçirəcək və müvafiq Yarım finala namizədləri seçəcəkdir.
- c. Yarım finalçılar Yarım final zamanı çıxışa dəvət alacaqlar.

Yarım final və final

- a. Yarım finalçılar üçün Yarım final zamanı onlayn platformalara qoşulmaq məcburidir.
- b. Yarım finalçılar mentorluq, biznes məsləhətləri və strateji məsləhətlər və biznes ideyalarını inkişaf etdirmək üçün şəbəkə imkanları daxil olmaqla pulsuz resurslar əldə edəcəklər.
- c. Yarım finala çıxanlar bərabər mükafat fondundan 1000 AZN-ə qədər pul mükafatı qazanmaq üçün bərabər fürsət əldə edəcəklər.
- d. Yarım finalçılar internet əlaqələrini və iştirakla əlaqəli digər xərcləri ödəməkdən məsul olacaqlar.

- e. Yarım final zamanı Yarım finalçılara biznes konsepsiyasını / ideyalarını təqdim etmək və Münsiflər heyətinin üzvlərini inandırmağa çalışmaq üçün yeddi (7) dəqiqə vaxt veriləcəkdir. Hər çıxış Münsiflər heyəti tərəfindən üç (3) dəqiqə ərzində sual-cavabla müşayət olunacaq.
- f. Hər bir Yarım final qalibi (bundan sonra "Finalçı (lar)") Finala qoşulacaqdır. Finalçılara Final mərhələsində çıxışa dəvətnamə veriləcək.
- g. Yarım finalın qalibi hər hansı bir səbəbdən diskvalifikasiya edildiyi təqdirdə, ən yaxşı yarımfinalçı Finala çıxacaq.
- h. Potensial Finalçılar müsabiqənin bütün Təlimatlarına əməl etməyə davam etməlidirlər.
- i. Finalçıların Final zamanı onlayn platformalara qoşulması məcburidir.
- j. Finalçılar internet əlaqələrini və iştirakla əlaqəli digər xərcləri ödəməkdən məsul olacaqlar.
- k. Final zamanı finalistlərə şirkətlərini təqdim etmək və Münsiflər heyətinin üzvlərini inandırmağa çalışmaq üçün yeddi (7) dəqiqə vaxt veriləcək. Hər çıxış Münsiflər heyəti tərəfindən üç (3) dəqiqə ərzində sual-cavabla müşayət olunacaq.
- l. Finalın qalibi (bundan sonra "Qalib") hər hansı bir səbəbdən diskvalifikasiya edildiyi təqdirdə, Təşkilatçı qalibiyyəti növbəti ən yaxşı Finalçıya verəcəkdir. Finalın və bu müsabiqənin qalibi bütün yerli qanun və qaydalara riayət etməlidir.
- m. Yarım final və Final zamanı çıxış sessiyalarının rəsmi dili Azərbaycan dilidir.

Münsiflər heyətinin tərkibi və missiyası

- a. Fərqli Yarım final və Finalın keçirilməsindən məsul olan Təşkilat Şurasını təmsil edən ayrı-ayrı münsiflər heyəti var.
- b. Hər bir münsif üzvü, özəl və / və ya dövlət sektorundan, müvafiq iş təcrübəsinə malik beynəlxalq və / və ya milli mütəxəssisdir.
- c. Müraciət mərhələsində münsiflər heyətinin rolu hər bir Ərizəçi sənədini qiymətləndirmək və dərəcələndirmək və Yarım finala namizədləri seçməkdir.
- d. Yarım final zamanı münsiflərin rolu Yarım finalçıların çıxışlarında iştirak etmək və hər çıxışdan sonra sual-cavab sessiyasını keçirmək və Yarım Final Qaliblərini seçməkdir.

- e. Münsiflərin Final mərhələsindəki rolu Finalçıların çıxışlarında iştirak etmək və hər çıxışdan sonra sual-cavab sessiyasını keçirmək və Finalın qaliblərini seçməkdir.

Final üçün seçim meyarları

Qalibləri seçmək üçün Finalın Münsiflər heyəti qərarlarında aşağıdakı seçim meyarlarına əsaslanacaq:

- a. **Problem, Müştəri və Bazar:** Finalist əhəmiyyətli bir qarşılanmamış ehtiyac və ya problemi aydınlaşdırıb və müvafiq hədəf müştəri segmentini başa düşür. Bazar güclü potensiala malikdir və aydın şəkildə müəyyən edilə bilər. İstehlakçılar məhsul və ya xidmət üçün pul ödəməyə hazırdırlar.
- b. **Məhsul və ya xidmət analizi və həlli:** məhsulun xüsusiyyətləri aydın və inandırıcıdır. Həll yolu yenidir və məhsul və ya xidmət mövcud alternativlərə nisbətən rəqabət üstünlüyünə malikdir. Məhsul asanlıqla çoxaldıla bilməz və məhsul üçün potensial əvəzedicilər yoxdur.
- c. **Marketinq, Satış və Qiymət Strategiyası:** Finalçı, müştərilərini necə qazanacağı, məhsullarını və ya xidmətlərini necə qiymətləndirəcəyini, tanıtımı, satışı və dəstəyinə dair inandırıcı bir plana sahibdir. Finalçı, müvəffəqiyyəti üçün hansı kanalların və ya ortaqların əhəmiyyətli olacağını başa düşür. Marketinq üçün lazım olan mənbələr müəyyən edilir.
- d. **Təcrübə və komanda:** Finalçı və komanda uğurlu olmaq üçün lazımı təcrübəyə və / və ya imkanlara sahibdirlər. Bazarla əlaqəli məlumatları, eyni zamanda həvəs, yaradıcılıq, təşəbbüskarlıq və bacarıq nümayiş etdirirlər. Komanda təşkilatla birlikdə böyümək və yeni istedadlar cəlb etmək bacarığını nümayiş etdirir.
- e. **İqtisadi məqsədə uyğunluq:** Bu ideya, məhsul və ya xidmət əhəmiyyətli bir bazar fərsətinə və maddi cəhətdən dayanıqlı və özünü təmin etmək qabiliyyətinə malikdir. Finalçı maliyyə təhlilini və ya proqnozlarını aydın və adekvat şəkildə təqdim etdi. Uzunmüddətli gəlirlilik üçün perspektivlər var. Maliyyələşdirmə ehtiyacları gözlənilir.
- f. **Təqdimatın keyfiyyəti:** Təqdimat açıq və inandırıcıdır. Finalçı auditoriyanın diqqətini cəlb edir, materialı güclü mənimsəyir, sualları effektiv şəkildə cavablandırır və inamla danışır. Təqdimat üçün verilən vaxt səmərəli şəkildə istifadə edilir. Finalçı əyani vəsaitlərdən istifadə edir (yəni PowerPoint® slaydları).

Böyük Final Nəticələri və Mükafatlar

- a. Hər Yarım Finalın qalibi və ya hər Finalçı Finalda çıxış üçün bir (1) yer qazanır.
- b. Finalın qalibləri üçün **3 (üç) yer** var.
- c. Qiymətləndirmə meyarlarından sonra Finalın Qaliblərini seçmək üçün Qiymətləndirmə Kriteriyalarının Qiymətləndirmə Ölçüsü əsasında qiymətləndirilən balların cəmi: 1,2,3,4,5 – 1-dən 5-ə qədər (Üstün səviyyədedir).
- d. Finalın 1-ci (birinci) yerinin qalibi **1 000 (min) AZN** qazanır (bundan sonra “Mükafat”).
- e. 2-ci (ikinci) yerin sahibi olan Finalın qalibi **700 (yeddi yüz) AZN** qazanır (bundan sonra “Mükafat”).
- f. 3-cü (üçüncü) yerin sahibi olan Finalın qalibi **500 (beş yüz) AZN** qazanır (bundan sonra “Mükafat”).
- g. Mükafatın qəbulu, Təşkilatçıya Qalibin adını, obrazını və çıxışını əlavə tələb olmadan reklam və ticarət məqsədləri üçün istifadə etməsinə icazə verir.

Əqli mülkiyyət

- a. İddiaçılar / Yarımfinalçılar / Finalçılar qəbul edir və razılaşırlar ki, Təşkilatçı, Təşkilatçı adından çıxış edən hər kəs və Təşkilatçı lisenziyası, varisi və vəzifələndiricisi əlavə kompensasiya, bildiriş, nəzərdən keçirilmə və ya razılıq verilmədən qanunun çap, nəşr, yayım üçün icazə verdiyi yerlərdə İddiaçılar / Yarım finalçılar / Finalçıların çıxışını, adını, portretini, fotosunu, səsini, obrazını, rəsmi, Müsabiqəyə dair bəyanatlarını və bioqrafik məlumatlarını məhdudlaşdırmadan yayımlamaq və cari və ya sonradan yaradılacaq hər hansı bir mediada istifadə etmək, xəbərlər, tanıtım, məlumat, ticarət, reklam, ictimaiyyətlə əlaqələr və promosyon məqsədləri üçün istifadə hüququnu özlərində saxlayırlar.
- b. Ərizəsini təqdim etməklə hər hansı bir İddiaçı / Yarımfinalçı / Finalçı, ərizənin məzmununun orijinal bir müəllif əsəri olduğunu və hər hansı bir üçüncü tərəfin mülkiyyət və ya əqli mülkiyyət hüquqlarını pozmadığını təmsil edir və təmin edir. Hər hansı bir İddiaçı / Yarımfinalçı / Finalçının çıxışı başqasının əqli mülkiyyət hüququnu pozursa, Təşkilatçının qərarı ilə diskvalifikasiya olunacaq.
- c. Çıxışının məzmununun hər hansı bir üçüncü tərəfin mülkiyyət və ya intellektual mülkiyyət hüquqlarının pozulmasına səbəb olduğu iddia edildiyi

təqdirdə, İddiaçı / Yarım finalçı / Finalçı yalnız öz hesabına bu iddiaları müdafiə etməli və ya həll etməlidir. Təşkilatçıya qarşı hansısa pozuntu və ya üçüncü şəxslərin hüquqlarının pozulması şübhəsi ilə ortaya çıxan, əziyyəti çəkilən və ya cərimə ödənilməli olan tələblər olarsa, İddiaçı / Yarım finalçı / Finalçı Təşkilatçını hər hansı bir iddia, məhkəmə prosesi, tələb, öhdəlik, itki, ziyan, xərclər və ya ödəmələrdən kompensasiya edəcək, müdafiə edəcək və zərərdən kənarda saxlayacaq.

- d. İddiaçılar / Yarım finalçılar / Finalçılar Müsabiqədə iştirak etdikləri çərçivədə əqli mülkiyyətlərinin qorunmasına hər zaman tam cavabdehdir.

Əlavələr

- a. Dələduzluq, fors-majör və ya Təşkilatçıdan asılı olmayan digər səbəblər və ya inzibatçılığa, təhlükəsizliyə və ya müsabiqənin ədalətli, düzgün aparılmasına təsir edən səbəbə məruz qaldıqda, Təşkilatçı öz mülahizəsinə görə Müsabiqəni ləğv etmək, pozmaq, dəyişdirmək və ya dayandırmaq hüququnu özündə saxlayır.
- b. Təşkilatçı, öz mülahizəsinə görə, çıxış prosesini və ya Yarışmanın işini pozan və ya pozmağa cəhd göstərən və ya bu Təlimatları pozan hər hansı bir İddiaçı / Yarımfinalçı / Finalçını diskvalifikasiya etmək hüququnu özündə saxlayır.
- c. Təşkilatçı öz mülahizəsinə görə Müsabiqənin bütövlüyünü qorumaq hüququna malikdir. İddiaçı / Yarımfinalçı / Finalçının Müsabiqənin qanuni fəaliyyətinə qəsdən xəsarət yetirmək və ya pozmaq üçün hər hansı bir cəhd cinayət və mülki qanunların pozulması ola bilər. Belə bir cəhd edildiyi təqdirdə, Təşkilatçı, qanunla icazə verilən həddə qədər ziyanı tələb etmək hüququnu özündə saxlayır.
- d. Təşkilatçı Təlimatları istənilən vaxt yeniləmək hüququnu özündə saxlayır. Bütün yeniləmələr Təşkilatçının veb saytında yerləşdiriləcək.

Şəxsi Məlumatlar

- a. Təşkilatçı, müraciət edənlərin könüllü şəkildə veb saytında (bundan sonra "Veb səhifə") və ya Müraciət Formasında təqdim etdikləri məlumatlardan başqa (yəni ad, soyad, e-poçt ünvanı, vəzifə və təşkilat daxil olmaqla əlaqə məlumatları, mətnlər, ümumilikdə "Şəxsi məlumatlar"), nə Müsabiqəyə əvvəlcədən yazıldıqları zaman, nə də müraciətlərini təqdim etdikləri zaman artıq məlumat toplamır.

- b. Veb saytında və ya müraciət sənədində toplanan şəxsi məlumatlar Təşkilatçı tərəfindən aşağıdakı məqsədlər üçün işlənəcəkdir:
- c. İddiaçılar / Yarım finalçılar / Finalçılar ilə ünsiyyət qurmaq və onlara tələb olunan məlumatları vermək;
- d. Təşkilatçı və ya tərəfdaşlarından biri tərəfindən təşkil olunan oxşar tədbirlər haqqında məlumat vermək üçün marketinq məqsədi ilə İddiaçılarla / yarımfinalçılarla / finalçılarla əlaqə qurmaq.
- e. İddiaçıların / Yarım finalçıların / Finalçıların Şəxsi Məlumatlarının işlənməsi Təşkilatçıya tələb etdikləri xidmətləri təqdim etməsi və Təşkilatçıya Müsabiqəni təşkil etməsinə imkan yaratmaq üçün lazımdır.
- f. İddiaçıların / Yarım finalçıların / Finalçıların Şəxsi Məlumatları müvafiq atributları çərçivəsində müvafiq qaydada səlahiyyətli şəxslər tərəfindən daxili qaydada işlənəcəkdir.
- g. Təşkilatçı, İddiaçıların / Yarım finalçıların / Finalçıların Şəxsi məlumatlarını qorumağa kömək etmək üçün ümumi qəbul edilmiş təhlükəsizlik standartlarını tətbiq edir. Bununla birlikdə, İnternet və ya elektron saxlama yolu ilə ötürülmə üsulu 100% təhlükəsiz deyil. Buna görə Təşkilatçı Şəxsi Məlumatların mütləq təhlükəsizliyinə zəmanət verə bilməz.
- h. Ərizə ilə təqdim olunan sənədlər və məlumatlar münsiflər heyətinə yalnız Müsabiqə kontekstində təqdim ediləcək və onlar tərəfindən məxfi məlumat kimi qiymətləndiriləcəkdir.

Əlaqə

- a. Müraciət, çıxışlar, ünsiyyət və hesabat üçün Müsabiqənin rəsmi dili Azərbaycan dilidir.
- b. Müsabiqə ilə əlaqəli hər hansı bir məlumat sifarişli məktub və / və ya elektron poçtla göndərilməlidir.

Müvafiq səlahiyyət və tətbiq olunan qanun

- a. Bu Müsabiqə Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq idarə olunur və təfsir olunur.
- b. Azərbaycan Respublikasının səlahiyyətli məhkəmələri bu Sazişlə əlaqədar yarana biləcək mübahisələr qarşısında müstəsna yurisdiksiyaya malikdirlər.